

## TARİX

**İSMAYIL HACIYEV**  
AMEA Naxçıvan Bölmesi  
E-mail: ismayil\_haciyev@yahoo.com

### MÜSÖLMAN ŞƏRQİNDƏ İLK PARLAMENTLİ RESPUBLİKA

*Məqalədə Azərbaycan Xalq Cumhuriyyətinin dünyəvi təməl üzərində qurulan parlamentli respublika kimi təhlil edilmiş, hakimiyyətin hər üç qolunun yaradılması göstərilmiş, hökumətin, eləcə də koalisiy়on hökumətin, parlamentin tərkibi və fəaliyyəti araşdırılmış, ərazi bütövlüyü uğrunda apardığı mübarizəsi verilmiş, müstaqilliyin tanadulması istiqamətindəki çalışmalar asaslandırılmışdır.*

*Sonda müstəqil Azərbaycan Respublikasını Azərbaycan Xalq Cumhuriyyətinin siyasi variisi olmasından gəstirilmişdir.*

**Açar sözlər:** Azərbaycan Xalq Cumhuriyyəti, parlamentli respublika, demokratik respublika, Milli Şura, koalisiyon hökuməti.

Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından 100 il keçir. Cumhuriyyətin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 may 2017-ci il tarixdə Sərəncam imzalamışdır. Həmin Sərəncamda deyilir: “1918-ci il may ayının 28-də Azərbaycanın müstaqilliyini bəyan edən İstiqlal Bəyannamesi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cumhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparıcı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayraqı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddədə yüksək döyüş qabiliyyəti hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi...” [1].

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli başqa bir Sərəncamı ilə 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cumhuriyyəti İlli” elan edilmişdir [7, 2018, 11 yanvar].

Bir əsr bundan əvvəl yaradılan Azərbaycan Xalq Cumhuriyyəti xalqımızın tarixinin mühüm bir hadisə idi. Çünkü əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız nəhayət ki, öz müstəqil dövlətinə sahib olmuş, xalqımızın qədim dövlətçilik ənənələrini bərpa edərək, dövrə xas dövlət təsisatlarının formalasdırılmasına, hakimiyyətin hər üç qolunun-qanunverici, icraedici və məhkəmə hakimiyyətinin yaradılmasına nail olmuşdu. Müsəlman Şərqində, türk ələmində ilk dəfə olaraq dünyəvi, parlamentli müstəqil demokratik respublika yaranmışdı. Azərbaycan Xalq Cumhuriyyəti bütün Türk və Müsəlman dünyasında dünyəvi təməl üzərində qurulan ilk Türk dövləti idi.

Müsəlman Şərqində ilk demokratik cumhuriyyətin məhz Azərbaycan ərazisində yaranması xalqımızın o dövrdə və o illər ərzəsində – XIX əsrin sonu və XX əsrin əvv-

vəllərində milli müstəqillik və azadlıq duyuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl nümayəndləri, mütəfakkir adamları və ziyanları xalqımızın milli azadlıq, milli müstəqillik duyularını gücləndirmiş, milli oyanış əhval-ruhiyiyosunu yaymış və bunları yekunu olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxartmışdır.

1918-ci ilin yanvarında Sovet hökuməti Rusiya Mədəssislər Məclisini qovduqdan sonra Cənubi Qafqazdan seçilən deputatlar Tiflisde toplanaraq Zaqafqaziya Seyimini, aprel ayında isə Zaqafqaziya Federativ Respublikasını yaratırlar. Lakin fraksiyalar arasında mübarizə Seymin dağılmasına və respublikanın sübhətən göstərib çıxarırlar. Respublikanın sübhətən və Seymədə təmsil olunan xalqların öz müstəqil dövlətlərinə yaratması tərxi zərurətə çevrilidir.

Seymin Azərbaycan nümayəndəliyi mayın 27-də fəvqələdə iclas keçirərək Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürdü və özünü Müvəqqəti Milli Şura elan etdi. M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçildi. Milli Şuranın 1918-ci il mayın 28-də keçirildi, birinci iclasında Azərbaycanın müstəqil respublikə elan edilmişsi qorara alındı və 6 bandon ibrət İstiqlaliyyət Bayannaməsi qəbul edildi. İstiqlal Bayannaməsində idarəti: "Cənubi Qafqazın cənub və şərqi hissələrində yerləşən Azərbaycan tam hüquqlu müstəqil dövlət olmaqla əhali həkimiyət Azərbaycan xalqına məxsusdur. Azərbaycanın siyasi quruluş forması Xalq Cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq birlinç üzvləri ilə, xüsusilə hamşəsən xalqlar və dövlətlərlərə qonşusluq əlaqları varadıqca, ölkə daxilindəki bütün vətəndaşlara vətəndaşlıq və siyasi hüquqlar verəcək, onların inkişafına şərait yaradacaqdır..." [2, s. 27].

İstiqlaliyyət Bayannamasının verildiyi ilə həmin gündə Milli Şuranın təşşirisi ilə F.Xoyskinin başçılığı ilə 9 nəfərdən ibarət Cümhuriyyətin ilk hökumət kabinetini təşkil edildi.

Azərbaycan Milli hökumətinin ilk böyük uğuru 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Batum müqaviləsinin bağlanması oldu. Bu müqavila əsasında Osmanlı imperatorluğu Azərbaycan Xalq Cümhuriyyətini tanınan ilk dövlət oldu. Batum müqaviləsinin IV maddəsi yeni yaranmış dövlətimiz üçün həyati əhəmiyyətə malik idi.

Azərbaycan Milli Şurası və Milli hökuməti iyun ayının 16-də (1918) Tiflisdən Gəncəyə kökdü və sentyabrın 15-dək burada fəaliyyət göstərdi. Bakı şəhəri S.Şəhəyanın başda olmaqla bolşevik-dəsnək qüvvələrin ixtiyarında idi. İyun ayının 17-də Milli Şura salahiyyətlərinə yeni qurulan Müvəqqəti hökuməte verdi. İkinci hökumət kabinetinin əsas vəzifəsi həkimiyəti olğunun bütün arazisindən yayaq və Bakı şəhərini düşmənlərdən azad etməkdən ibarət idi.

F.Xoyskinin başçılığı etdiyi Milli hökumət bir sırə tədbirlər həyata keçirdi. İyunun 19-də Azərbaycan arazisində hərbi vəzifəyət elan etdi. 1918-ci il 24 iyun tarixli qərarla üzərində ağ aypara və sakızqışığı ulduz təsvir edilmiş qırmızı bayraq Cümhuriyyətin Dövlət Bayrağı təsdiq edildi. Noyabr ayının 9-da bayraq mavi, qırmızı və yaşıl zolaqlardan ibarət yeni Dövlət Bayrağı ilə əvəz olundu. İyunun 26-də milli ordu yaradılmışa başlandı [9, s. 356].

İyul ayının 15-də Fəvqələdə Təhqiqat Komissiyası yaradıldı. Hökumətin 1918-ci il 11 avqust tarixi fərmani ilə "Ümumi hərbi saflarlılıq" haqqında qanun qəbul edildi. 19 yanından 24 yaşınakdə müsləmən gəncələr ordu sıralarına çağırıldı. Sentyabrın 1-də hərbi nazirlik yaradıldı. Baş nazir F.Xoyski eyni zamanda hərbi nazir oldu. General Səməd ağa Mehmandarov isə nazir müavini təyin edildi.

Bakı Xalq Komissarları Sovetinin liderləri Gəncə üzərinə qoşun yeridib onu tutmaq istədilər. İyunun 27-dən iyulun 1-dək Gəçəyə yaxınlığında baş vermiş döyüdə Ba-

ki XKS-nin qoşunları darmadağın edildi. Bu möğlülüyü Bakı XKS-nin süqutunu sürtənləndirdi. Bolşeviklər düşmən mövqədə dayanan eser-mənşəvəklər daşınclarla ittifaq qıraşır avqustun 1-də [9, s. 166]. "Mərkəzi Xəzər hökuməti" adlandırılara müraciət bir hökimiyyət orqanı yaratıldı. "Mərkəzi Xəzər hökuməti" də anti-Azərbaycan siyaseti yerdirdi. Ingilislərin Bakıya çağırılması da bə hökuməti xilas edildi. 1918-ci il sentyabrın 15-də Qaftqaz İsləm Ordusu və Azərbaycan könüllü hərbi dəstəsi Bakını düşməndən azad etdi. Sentyabrın 17-də Azərbaycan hökuməti təməhəyət Bakıya köcdü. Beləliklə Azərbaycan Xalq Cümhuriyyəti asıl paytaxtda qararlaşdı.

1918-ci ilin noyabrın 16-də fəaliyyətinə bərpa edan Milli Şura noyabrın 19-da Azərbaycan Parlamentinin yaradılmasını haqqında qanun qəbul etdi [2, s. 32]. Bu qanuna görə Parlament 120 nəfərdən ibarət olmalı idi ki, bunun 80-i müsəlman türklər, 21 yer ermənilər, 10 yer ruslar, 5 yer həmkarlar ittifaq komitəsi, milli azlıqların isə hərəsinə 1 yer ayrılmışdır [2, s. 33]. Azərbaycan Cümhuriyyəti Türk Müsəlman dünyasında ilk dəfə olaraq qadınlarla seçib mövcud hüququn vermişdi.

Azərbaycan Parlamentinin ilk iclası 1918-ci il dekabrın 7-də keçirildi. Hüquqşunas və tanınmış siyasi xadim Ə.Təppubaşov Azərbaycan Parlamentinin sadri, H.A.Qayev isə onun müavini seçildi. İlk Azərbaycan Parlamenti öz dövrünün demokratik osaslarında təşkil edilmişdir. İlk qanunvericiliq orqanı iddi. Azərbaycanda yaşayan bütün millət və azsaylı xalqlar bu parlamentdə təmsil edilmişdir. Parlamentdə 11 partiya, fraksiya və qrup təmsil edilmişdir. Parlamentin 17 aylıq fəaliyyəti dövründə 156-a yaxın iclas keçirilmiş, 270-dən çox məsəla müzakirə edilmişdir [5, s. 18]. Azərbaycan Parlamenti öz fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək saviyəyyili qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusilə də parlament mədəniyyəti tarixindən və xüsusilə isə qoymuşdur.

1918-ci il dekabrın 26-də F.Xoyski 14 nəfərdən ibarət yeni koalisyon hökumətin tərkibini parlament təqdim etdi. "Slavyan-Rus Camiyəti" na 3, ermənilər isə 22 nəfər vəzifəsi təklif olundu. Sonuncular nəzir vəzifəsindən intimat etdi. Dekabrın 28-də general Tomson bayanat verərək bə hökuməti müdafiə etdi [9, s. 179]. Ingilislər özərinin nəzarəti altında olan sahələri milli hökumətin ixtiyarına verdi. 1919-cu ilin aprelində Bakıda ingilis-general-gubernatorluq ləğv edildi. Onlar avqustun axırlarında Azərbaycanın ərazisini bütünlük ləğv etdilər.

Azərbaycan Xalq Cümhuriyyətinin IV və V hökumət kabinetinə (14 mart 1919-ər 1920) "Müsavat partiyasının liderlərindən biri Nasib bay Nusibibəyli başçılıq etmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti qəz qatın və mürsəkkəb bəzərətində fəaliyyət göstərməyidir. Azərbaycanın əzəməti 113,9 min kv. km-ə çatdırı ki, burada 3,3 milyon nəfər yaxın əhali yaşayır. Mühəbbəsiz ərazisinin sahəsi 97,3 min kv. km, qonşu Gürcüstan və Ermenistanla mühəbbəsiz ərazisi isə 16,6 min kv. km idir [8, s. 461]. "Böyük Ermenistan" arzusu ilə yaşayan ermənilərin təcavüz hədfində Azərbaycanın qədəm torpaqları olan Zəngəzur, Qarabağ və Naxçıvan torpaqları idi.

Cümhuriyyət hökuməti Qarabağı erməni təcavüzündən qorumaq və bu bölgədə qayda-qanun yaratmaq üçün 1919-cu il yanvarın 15-də Qarabağ general gubernatorluğu yaradı [10, s. 112]. Şuşa, Cəvənşə, Cobrayıl və Zəngəzur qəzələri general gubernatorluğun tərkibinə daxil edildi. Xosrov bəy Sultanov general-qubernator təyin edildi. X.Sultanovun qətiyyətli tədbirləri nəticəsində Andronikin və digər daşnak qüvvələrinin Qarabağ quldur basqınlarına son qoyulmuş və separatist qüvvələr buradan çıxıldı. Qarabağda onun dağlıq hissəsində Azərbaycanın suveren hüquqları təmİN olundu.

Ermenistan Respublikası yaranan kimi ermənilər onlara yaxınlığda yerləşən Naxçıvan torpaqlarına təcavüzə başlıdlar. Naxçıvan əhalisi regionun Azərbaycanın tərkib

hissesi kimi qorunub saxlanılması üçün inadla mübarizə aparırdı. Bölgənin azərbaycanlı əhalisi özünü və torpağını qorumaq üçün hələ ki, güclü dövlət idarələrinə və nizami hərbi qüvvələr məlik deyildi. Müsləmən əhalı daşnaklarının hücumlarını lazımi cavab verirdilər. Milli vətənpərvər qüvvələr Naxçıvan bölgəsinin erməni tacavüzündən qorumaq üçün 1918-ci ilin noyabrın 18-də Araz-Türk Respublikasını yaratırdılar. Bu respublikanın arazisini Naxçıvan, Şurur-Dərəlyəz, Ordubad və Sürməli qəzalarını, Sardarabad, Uluxanlı, Qəmərlə, Dəvidəsər, Mehri və b. bölgələri əhatə edirdi. Sahəsi 7,5 min kv. km, əhalisi isə 1 milyon nəfər yaxın idi. Nazırular Şurasının sədri Əmir bay Nərimanbəyov, respublikanın paytaxtı Naxçıvan şəhəri idi. Araz-Türk Respublikası Naxçıvanın daşnak hückumlarından qorunmasında mühüm rol oynadı və Azərbaycanla birləşmək üçün yollar axtarıldı.

Azərbaycan Xalq Cümhuriyyəti Naxçıvanı qorumaq üçün imkani daxilində köməklə edir, danışçıları aparırdı. Naxçıvanın siyasi daşnak verir, hərbi, iqtisadi və mədəni cəhdən yardımçıları edirdi. Naxçıvanın masəsləri bir neçə dəfə Azərbaycan Parlamentində müzakirə edilmiş, erməni tacavüzünün qarşısını almaq üçün əməli tədbirlər görülmüşdür. 1919-cu ilin dövlət bildicəsində Bakı-Cüffə dəmər yolunun çəkləmisi üçün vassat ayrlımlı, dəfələr pəl vəsaiti göndərilmış, hərbiçiləri təlim üçün ayırmış, Qarabağ general qubernatorluğu tərkibində Naxçıvanı məsəslələri üçün müvəkkil tayin edilmişdir. Naxçıvanın Ərənəstinin müvəqqəti idarəciliyinə vermek istəyən ingilis və amerikanlarla danışçılar aparsın, əksinə etirazları bildirmişlər. Cümhuriyyət hökuməti Naxçıvanda öz suveren hüquqlarını və həkimiyətini qəti şikəli bərpa etmek üçün 1919-cu il fevralın 28-də Araz-Türk Respublikasının yerində Naxçıvan general qubernatorluğu yaradı [10, s. 96]. Əvvalət Behramı və Naxçıvanı, sonra isə Əliyər bay Haşimbəyov və Səməd bay Camillinski general-qubernator təyin edildi.

Azərbaycan hökuməti Naxçıvan əhalisinin iradəsini ifadə edərək qəti surətdə bildirdi ki, Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir və bu ölkə milli həkimiyət orqanları tərəfindən idarə olunacaqdır.

Bələdliklə, erməni daşnaklarının Naxçıvan torpağını zorla Azərbaycandan ayırmaya cəhdleri boş çıxır.

Azərbaycan Xalq Cümhuriyyəti son derecə mürəkkəb daxili və beynəlxalq şəraitlə üzülsə də ölkənin sosial-iqtisadi hayatı, mili-mədəni quruculuq sahələri ilə bağlı cox-sayı işlər həyata keçirmişdir. Görük xidməti yaradılmış, azad ticarət şərait yaratmış, neft sanayesini dırçaltıp üçün əks-milliləşdirme tədbirlərinə əl atmış, xarici şirkətlərə sazişlər başlanmış, maliyyə siyasetini həyata keçirmişdi. Bakı bonu adlandırılan milli pul vahidiini dövrüyyəye buraxmış, sosial siyasetlə bağlı program hazırlayıb tətbiq etmişdi və s.

Eyni ilə bu döyişiklikləri mədəni-quruculuq sahəsində də uğurla yerinə yetirmişdi. Təhsil müəssisələri millilişdirildi, Azərbaycan dili məktəblərdə məcburi fənn kimi tətbiq edildi, bir surə yer adları dəyişdirildi, "Rusiya tarixi" avəzində "Türk xalqlarının tarixi" fənni tədris edilməye başlandı, Qori Mülliimlər Seminariyasının Azərbaycan söbəsi Qazaxa köçürüldü, Bakı Dövlət Universiteti yaradıldı, ali təhsilli milli kadrların hazırlanmasına başlanıldı, 100 nəfər azərbaycanlı gənc xarici ölkələrdə təhsil almaq üçün göndərildi, milli kitabxana açıldı, Azərbaycan Telegraf Agentliyi, Azərbaycan radiosu, Azərbaycan Dövlət Türk Opera Dram Teatrı yaradıldı və s.

Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında dayananən ən vacib vəzifə Azərbaycan dövlət müstəqilliyinin təndiləsi idi. Bunun üçün Birinci Dünya müharibəsinin nəticələrinin müzakirə edildiyi Paris konfransına sülh nümayəndə heyətinin göndərilməsi idi. Paris Sülh Konfransı 1919-cu il yanvarın 18-dən 1920-cü il yanvarın 21-nə qədər fa-

sılələrlə davam edib. Konfransda 27 dövlətin nümayəndələri iştirak etsə də, dünyanın tələyini əsasın "böyük dərdlük" – ABŞ prezidenti V. Vilson, Britaniyanın baş naziri L. Corc, Fransanın baş naziri J. Clemanso və İtaliyanın baş naziri V. Orlando həll edirdi. Sülh nümayəndə heyətinə sadr Ə. Topçubaşov, üzvlər isə Məmmədəhsan Hacınski, Əhməd bay Ağayev, Məmməd Məhərrəmov, Əkbər ağa Şeyxüslisləmov, Mıryaqub Mirmehdiev və Ceyhun bay Hacıbeyov daxil idi. Ə. Ağayev gedə biləmədiyindən onu Abbas bay Atamalibayov avaz etmişdi. Nümayəndə heyəti çox gec-may ayının əvvəlində Parisə gəlib çıxmışdı. Əsas məqsəd Paris sülh konfransının Ali Şurası tərəfindən Azərbaycanın müstəqilliyinin tanınmasına nəl olmğan ibarət idi. Azərbaycan nümayəndə heyəti 1919-cu il may ayının 28-də ABŞ prezidenti Woodrow Wilson tərəfindən qəbul edidi. Qafqaz üçün Rusiya təhlükəsinin getidikəs ardıqə bir sərafdə İngiltərənin xarici işlər naziri lord Kerzonun təklifi ilə 1920-ci il yanvar ayının 11-də sülh konfransı tərəfindən Azərbaycanın müstəqilliyi de-faktō tanındı [8, s. 486]. Bu münasibətlə yanvar ayının 14-ü Azərbaycan qeyri-ış günü elan olundu, həmin gün Bakıda bayram şənlikləri və hərbi parad keçirildi.

Erməni daşnaklarının vəsitiyyəti, Sovet Rusiyasının hərbi müdafiəsi noticasında Azərbaycan Xalq Cümhuriyyəti işğal olundu. Azərbaycan Parlamenti aprel ayının 27-də rus ordusunun təzyiqləri altında həkimiyətin Azərbaycan müsləmən kommunistlərinə təhlükə verilməsi haqqında qərar qəbul etdi.

Azərbaycan Xalq Cümhuriyyəti uğursuz sonluğa baxmayıaraq, xalqımızın tarixinə mühüm rəl oynadı. Cümhuriyyətin yaranması ilə Azərbaycan XIX əsrin əvvəllərində itirdiyi dövlətçiliyi yenidən bərpa etdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranışı bütün Mütəsləm Kürt Dünyası üçün əzəm olmaqla hadisə idi. Çünki Azərbaycan dövləti Qərb ölkələri tərəfindən rəsmi şəkildə tanınan ilk türk və müsləmən respublikası idi.

Azərbaycan xalqının milli azadlıq hərəkəti noticəsində yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylin fəaliyyəti xalqımızın tarixində və tələyində mühüm hadisə idi. Azərbaycan Xalq Cümhuriyyəti qısa vaxtda öz hökuməti, parlamenti, milli ordusu və pul vahidi olan demokratik respublikə, beynəlxalq münasibətlərin iştirakçısına və beynəlxalq hüququn subyektiñə çevrildi. Azərbaycan xalqının milli azadlıq hərəkətinin qanunuyağın, noticası kimi yaranmış, xalqımızın demokratik ananalarının qanunu varisi kimi formallaşmış Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçiliyimizin tarixi nailiyəti idi. O, Azərbaycan xalqının azlı arzusu olan müstəqilliyin galəcəkdə gerçəkləşməsi üçün zəngin ananalar və möhkəm mənəvi zəməni verdi.

Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin və xalqımızın tarixində və tələyində oynadığı tarixi roldan bəhs edən ümummilli lider Heydər Əliyev demişdir: "Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində hayata keçirirdi ciddi tədbirlərlə sayəsində bütün dövlətçiliklər - öz parlamenti, ordusu və pul vahidi olan müsələqə, suveren bir dövlətə çevrildi. O, bütün dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi. Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi bayanname yənə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasetinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. Bayannamədə elan edilmiş prinsiplər Azərbaycan xalqının öz müqəddərətinin müsəyan etmək, insanları hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmən-amanlıq şəraitində yaşaması, bir-birinə suverenliyinə və ərazi bütövlüyüne hörmətlə yanaşmaq prinsipləri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq nüfuzunu artırdı".

Təsəssüf ki, aprel işğalı noticasında yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsinə sonadək davam etdirməyə imkan vermedi. Azərbaycan Xalq Cümhuriyyəti sü-

qut etse de, onun şüurlara açılmış olduğu müstəqillik ideyaları bütün məhrumiyyətlərə baxmayaraq, xalqımızın yaddasından heç vaxt silinmədi. Xalq özünən istiqəl arzularını nəsildən-nəslə örtürdü. 70 il Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşasa da müstəqil olmaq arzularından imtina etmədi, müstəqil olmasa da inkişafın nail oldu. Xüsusi 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sərtələ inkişaf etdi, həm iqtisadi, həm sosial sahədə böyük uğurlar qazandı. Görkəmlə dövlət xadiminin rəhbərliyi altında hayata keçirilmiş tədbirlər ölkəmizin müstəqillik uğrunda mübarizəsinə real hüquqi-siyasi və iqtiadlı asaslar yaratdı.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövləti ideyasının həyata keçiriləcəyinə öz varlığı kimi inanıb və həmin vaxtin yaxınlaşmasını aydın görərək bu isticamətdə müdrikliyəti apardı. Onun müstəqil Azərbaycan dövlətinin qurulması isticamətdə apardığı xalqımızın uzun illər qəlbində yaşatdığı azadlıq ideyalarını daha da gücləndirdi.

Ümummilli lider Heydər Əliyevin Naxçıvanda yaşadığı illər, Naxçıvan Muxtar Respublikası Ali Sovetində bərəkəmlə dövlət xadiminin sadrlığı və təşəbbüsü ilə "Naxçıvan MSSR-in admın dayıqdırılması haqqında", "Naxçıvan Muxtar Respublikası Ali Dövlət həkimiyəti orqanı haqqında", "Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında" təxari qərarları qəbul olundu. Həmin qərarlarla əsasən, müstəqilliyəmizin əsas attributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçranglı bayraq qəbul olundu və bu bayraq ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclas zamanı qaldırıldı. Sovet imperiyasının mövcudluğunu dövründə bu cür qərarların qəbul ediləməsi olduğunu müdrik, casarlılı və uzazzığın bir addım idi.

1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu ümumxalq iradəsi ilə təsdiqlədi. Lakin bu dövrdə öz müstəqilliyini bayan edən Azərbaycan dövlətinin möhkəmləndirilməsinin qarşısının alınması üçün bəzi xərci qüvvələr və daxildə olan imperiyapərəst ünsürlər böyük maneələr və problemlər yaratmağa başladılar. Ermenistannın əsaslı torpaq iddiası ilə bağlı Azərbaycana hərbi təcavüzü, separatçı qüvvələrin bəsi qaldırması, daxilda müxtəlif toxotibatlar təordəlməsi ölkədə mürekkeb vəziyyət yaradı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsif Talibov 90-ci illər vəziyyətindən bahs edərək demədir: "Bütün tarix boyu xalqımız müstəqillik arzusunu ilə yanış, buna təyin qarşı həyata keçirilməyi fəcia və soyurımı hadisələri də heyratımız şəkildə təkrar olunmuşdur. Xalqımızın bəxti onda götməmişdir ki, ötən asrin sonlarında nələr olduğumuz ikinci dövlət müstəqilliyi üçün real təhlükə yarandığı bir dövrdə Heydər Əliyev kimi qüdrəti şəxsiyyət yenidən ali həkimiyətə qaytımı, Azərbaycan Xalq Cümhuriyyəti ilə başlanan milli dövlətçiliyi arzdan rəvayiq rəvayiq virmişdir" [6, s. 347].

1993-cü ildə 1920-ci ildəki tarixin tekrar olunmaması, müstəqilliyin itirilməsi üçün xalqımız ümummilli lider Heydər Əliyevi Azərbaycanın siyasi həkimiyətinə dəvət etdi. Məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs, strateji xətt Azərbaycan xilas etdi, onu müasir, müstəqil və güclü dövləte çevirdi.

Ulu öndər Heydər Əliyev Xalq Cümhuriyyətinin asıl qiyamını vermiş, ölkəmizdə dövlətçilik tarixində onun rolunu həmisi yüksək qiyametləndirmiş, cümhuriyyətin xalqımızın azadlıq və müstəqillik arzularını dəha gücləndirdiyini bildirmişdir. Ümummilli lider Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin 75 illik yubileyi ilk dəfə Naxçıvanda qeyd olunmuşdur.

Ulu öndər Heydər Əliyevin siyasi həkimiyətinin ikinci dövründə Xalq Cümhuriyy-

yətinin əsl tarixinin, cümhuriyyət xadimlərinin həyat və fəaliyyətinin, siyasi irlərin öyrənilməsi, şərəflə tarixinin yazılıması, bu tarixin bütün yönü ilə müasir əsillər çatdırılması, cümhuriyyət xadimlərinin xatirəsinin əbədiyədirilməsi kimi massalələr həyata keçiriləcəkdir.

Azərbaycan Respublikası dövlət müstəqilliyini yeniden bərpa etdiğindən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətini yaratmış, onun memar, qurucusu və xilaskarı olmuşdur. Azərbaycan Respublikası müstəqilliyini qorumağı və möhkəmləndirməyi bacarmış, dövlətçiliyin qorunması üçün qəfiyyəti tədbirlər görülmüş, Azərbaycan müstəqilliyini əbədi və dönməz etmişdir. Dahil əsəriyət Azərbaycan Xalq Cümhuriyyəti ilə müstəqil Azərbaycan Respublikası arasında varılık əlaqəsinə tömən etmişdir.

Heydər Əliyev siyasi kursu Ölkə Prezidenti canab İlham Əliyev tərəfindən qəfiyyətə və ardıcıl surətdə həyata keçirilir. Azərbaycan tarixinin şanlı şəhifəsi olan Xalq Cümhuriyyətinin fəaliyyəti bu gün də muntazam olunur, bəideyaların inkişaf etdirilməsi və həyata keçirilməsi üçün ciddi işlər görülür. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 85 illiyi, habelə 90 illiyi münasibətilə xalqa etdiyi müraciətlərdə, keçirdiyi rəsmi qəbullarda cümhuriyyət tarixinə yüksək qiymət vermiş, bətərin heç vaxt unudulmayacağını, müstəqillik ideyalarının əbədi yaşayacağını dəfələrlə bildirmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyin keçirilməsi ilə bağlı soranıcamı və 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti" ilə elan olunması varılık ənənələrinə və müstəqil dövlət ideyalarına sədəqətinə yani ifadəsidir. Prezident İlham Əliyev deməsidir: "Yüz il bundan əvvəl müsləmən aləmindən ilk dəfə olaraq demokratik respublika yaranmışdır. Biz fər xərəkət kif, bə respublikanı Azərbaycan xalqı yaradıb və bir dən bütün dünyaya nümayiş etdirib kif, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını və iki il ərzində fəaliyyəti tarixi hadisə id. Azərbaycan o xalqdır ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərlər mənkin bayan edib, əzəz praktiki fəaliyyətində onları tömən edib. Bugünkü Azərbaycan müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik dəyərlərinə sadıq olmasının bariz nümunəsidir".

## ƏDƏBİYYAT

1. "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 16 fevral 2017-ci il. "Azərbaycan" qəz, 16.05.2017.
2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: 2 cild, I c., Bakı, 2004, 440 s.
3. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: 2 cild, II c., Bakı, 2005, 472 s.
4. Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan. Baş məsləhəti Vəsif Talibov / Tərtib edəni və öz sözün mülliifi İsmayıllı Hacıyev. Naxçıvan: Əcməni NPB, 2010, 384 s.
5. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (Stenografiq hesabatlar). I c., Bakı: Azərbaycan, 1998, 976 s.
6. Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi münasibəti ilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsif Talibovun çıxışı. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi. Rəsmi sənədlər. 1996-2011. Naxçıvan: Əcməni NPB, 2012, 536 s.
7. "Azərbaycan" qəz.

8. Azərbaycan tarixi: 7 cilddə, V c. 1900-1920-ci illər, Bakı: Elm, 2008, 696 s.
9. Əzizov T. Azərbaycan XX əsrin əvvəllərində. Bakı: Zaman, 1997, 256 s.
10. Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər). Bakı Universiteti, 1996, 328 s.
11. "Müstəqil Azərbaycanın genişmiqyaslı nailiyyətləri digər ölkələr üçün mükəmməl örnəkdir". 28 may Respublika günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi. 26.05.2017. "Azərbaycan" qəzeti, 27.05.2017.
12. Paşayev A. Cümhuriyyət parlamentinə gedən yol. Bakı: Adiloğlu, 2005, 88 s.

**Исмаил Гаджиев**

## **ПЕРВАЯ ПАРЛАМЕНТСКАЯ РЕСПУБЛИКА НА МУСУЛЬМАНСКОМ ВОСТОКЕ**

В статье Азербайджанская Демократическая Республика исследована как парламентская республика, построенная на светской основе, показано создание всех трёх ветвей власти, исследованы состав и деятельность коалиционной власти и парламента, показана борьба за территориальную целостность, обоснованы работы в направлении признания независимости.

В конце сказано, что независимая Азербайджанская Республика является преемником Азербайджанской Демократической Республики.

**Ключевые слова:** Азербайджанская Демократическая Республика, парламентская республика, демократическая республика, Национальный Совет, коалиционная власть.

**Ismayil Hajiyev**

## **THE FIRST PARLIAMENTARY REPUBLIC IN THE MUSLIM EAST**

In the article the Azerbaijan People's Republic is analyzed as the parliamentary republic based on secular foundation and formation of the three branches of the government is shown. The content and activity of the government, as well as coalition government, parliament are explored, its struggle for the territorial integrity and operations in the direction of recognition of the independence are alleged.

In the end the Republic of Azerbaijan is shown to be the successor of the Azerbaijan People's Republic.

**Keywords:** Azerbaijan People's Republic, parliamentary republic, democratic republic, National Council, coalition government.